


Təhsil bütövlükde xalqın bu günü, sabahı və daha uzaq gələcəyi ilə bağlı olan, onun intellektual inkişafına yönələn məqsədyönlü, planlı bir prosesdir. Burada öyrədən də öyrənən də məhz xalqın özüdür. Buna görə də həmin prosesin nəticələri xalqın gələcəyinə hesablanır. Ümummilli idarə Heydər Əliyev siyasetini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev təhsil sahəsində islahatların həyata keçirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar, verdiyi tövsiyə və tapşırıqlar bu baxımdan bu gün mühüm əhəmiyyət kəsb edir.

XXI əsrin «Təhsil əsri» elan edilməsi ölkəmizin təhsil müəssisələri qarşısında təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsi, yüksək intellektə malik insan formalaşdırılması kimi mühüm bir vəzifə qoymuşdur. Odur ki, təhsil Nazirliyinin rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər son illərdə sahəni yeniləşməyə və inkişafa getirib çıxarmaqdadır. Bu yenilik və inkişaf Azərbaycan

## Tanış olun, həmyerlimizdir Elmi axtarışlarda

Dövlət Aqrar Universitetinin fəaliyyətində də nəzərə çarpmaqdadır. Universitetin pedaqoji kadrlarının arasında müasir tələblərlə cavab verən, yeni tələblərlə ayqlaşa bilən, ölkəmizin gələcək rifahi naminə əlindən gələni əsirgəməyən kadırlar da az deyildir. Onlardan biri də həmyerlimiz Yaqub Feyzulla oğlu Əlifovdur.

Yaqub Əlifov rayonumuzun Soltannuxa kəndində anadan olub. Orta təhsilini də kənd tam orta məktəbdə alıb. Elə orta məktəbi bitirdiyi ildə də D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) daxil olub. 1976-ci ildə institutu müvəffəqiyyətlə bitirib ali təhsilli iqtisadçı ixtisasına yiyələnmişdir. Təyinatla H. Zərdabi adına Gəncə (o vaxt Kirovabad) Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə İnsti-



tutda laborant, baş lobarant vəzifələrində işləmiş, 1985-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna ixtisası üzrə müəllim təyin olunmuşdur. 1990-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirmiş, həmin ilin may ayında «Kənd təsərrüfatı istehsalının üstün inkişaf tempini nə keçilməsi problemləri və onun regional xüsusiyyətləri» mövzusunda dissertasiya müdafiə edərək İqtisad

elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir.

Yaqub Əlifov ötən müdət ərzində Azərbaycan elminə öz töhfələrini verə bilmışdır. Artıq o, 30-dan çox elmi məqalənin, 5 kitabın, müxtəlif müstərək müəlliflərlə birlikdə dərsliklərin müəllifidir. Gənc yaşlarında kənddə doğulub, boy-aşa çatan Yaqub Əlifovun həmişə kənd adamlarının zəhməti, kənd təsərrüfatında hər hansı məhsul istehsalının nece çətinliklə başa gəlməsi düşündürmüştü. Odur ki, bu sahədə məhsul istehsalının üstün metodlarının, inkişaf tempinin gücləndirilməsi proseslərinin arayılaraşdırılması həyat amalı olmuşdur. Əlbəttə, kənd təsərrüfatında ildən-ile daha səmərəli inkişaf yoluna keçilməməsi bu sahənin ən uzağı yalnız yerində sayması demək olardı. Gənc

alim bunun üçün respublikanın ayrı-ayrı regionlarında yerli şərait nəzəre alınmaqla əsil mütəxəssis kimi dərin və fundamental təhlillər apardı. Bu heç də sadə və asand yol deyildi. Nəhayət, dissertasiyada faydalı, nəzəri və elmi fikirlər irəli süre bildi. Bu uğur «Kənd təsərrüfatı ili»nə onun ən böyük əhəmiyyəti idi. Təsadüfi deyildir ki, dissertasiya barədə müxtəlif elmi idarələr dən, ayrı-ayrı elm xadimlərindən müsbət rəylər gəldi, bu rəylərdə əsərin böyük əhəmiyyət kəsb etdiyi vurgulanırdı. Buna iqtisad elmləri doktoru, professor M. C. Hüseynov, iqtisad elmləri namizədi, dosent T. A. Bağırovu və bir sıra başqalarını misal göstərmək olardı.

İşlədiyi kollektiv Yaqub Əlifovu elmi uğuru və nailiyətləri münasibətlə təbrik edir, ona elmi axtarışların çətin yollarında uğurlar və can sağlığı arzulayırlar. Biz də bu arzulara qoşuluruz.

**Çələbi DÖNMƏZ.**  
**Gəncə şəhəri,**  
**24 avqust 2015-ci il.**

## Min bir dərdin dərməni

Ariçılıq kənd təsərrüfatının ən çətin və şərəfli sahələrindən biridir. Ona cörə şərəflidir ki, arı məhsulları insan orqanizmi üçün ən önemli və xeyirli olan dəyərli qida məhsuludur. Bu iş kənd təsərrüfatının faydalı sahələrindən biri olmaqla, insanları çox qiyamətli qida və müalicəvi əhəmiyyətə malik olan bal, güləm (çiçək tozu), vərəmum, arı zəhəri, arı südü və mumla təmin edir. Əbəs yerə demirlər ki, bal min bir dərdin dərmənidir. Bal arıları həm də çiçəkli bitkilərin əvəzsiz tozlandırıcılarındandır.

Azərbaycan arıcılığı qədim tarixə malikdir. Dahi mütefəkkirlərimiz olan N. Gəncəvi və Ə. Xaqqanı öz əsərlərində balın faydasını vəsf etmişlər.

Pespublikamızda arıcılıqla bağlı bir sira qədim toponomislər mövcuddur. Bunlardan Gədəbəy rayonundakı Arıcı və Ariqiran kəndlərini, Arısu çayını, Aritəpəsi, Arı daimi, Arı tombası kimi yerləri, Ağdərə rayonundakı Ballıqayani Ariqayasını, Xızı rayonundakı Ariqayasını və sair adları bu-na misal göstərmək olar.

Füsunkar və rəngarəng floraya məxsus olan doğma Qəbələmizdə də son illər arıcılığın inkişafına xüsusi diqqət yetirilir. Belə ki, rayonumuzda

bacarıqlı arıcıların sayı durmadan artır. Vaxtılı rayonumuzda tanınmış arıcılar az olub. Artıq onlar bu gün aramızda



yoxdur. Mən onlardan İbrahim Muradovun (Bum), Məbusud Sıraczadənin (Müxlıqovaq) Mustafa Qədirovun (Həcalli) adlarını çəkməklə ruhlarını şad etmək istəyirəm. Bu gün Qəbələdə yetişən yüzlərlə arıcı onların yetirməsidir, desəm yanılmaram. Hazırda Vəndam qəsəbəsində Rufi Əmirəhov, Kazım Nəbiyev, Siyaset Şöyübov, Bum qəsəbəsində Xaləddin Rəşidov, Eldar Quliyev, Əlövsət Aləmmədov, Fəxrəddin Əzəmmədov, Mixliqovaq kəndində Səbuhi Nəbiyev, Mürvət Cavadov, Qnyaz Məsimov, Qabil Cəlilov, Çarxana kəndində Hacı Elman (İlahid) İsləmov, Allahverdi Hüseynov, Hacallı kəndində Rauf İsləmov, Azə-

Qədirov, Aydınpışlaq kəndindən Hacı Misirəvan, Qəbələ şəhərində İmran Atayev, Rais Rəşidov, Akif Sur-

xayev, Rəşad Ağammədov, Cavanşir Mahmudov və sair bu kimi arıcılar yetişmişdir. Bu il keçən ilkindən fərqli olaraq Qəbələ arıcıları üçün də uğurlu olmuşdur. Artıq pəyiz-qış mövsümüne hazırlıq işlərinə başlanmışdır. Bu da arıcılardan çox böyük diqqət və qayğı tələb edir. İndi əsas məqsəd arı ailələrinin qışlaşmaya hazırlanmasıdır. Arı ailələrinin cavan ana, cavan işçi arılar və xəstəliksiz pətəklərdə qışlaşması çox önəmlidir. Qışa cavan arıların yetişdirilmesi üçün ailədə cavan ananın olması, təbiətdə köməkçi payız bal yiğiminin, yuvalada isə ananın yumurta qoyması üçün yararlı şanların və lazımı miqdarda yem ehtiyati-

nin olması vacibdir. Əlbəttə, arıların qışa hazırlığının yaxşı və vaxtında aparılması onların yaza sağlam və güclü çıxmاسına imkan verir. Bunun üçün payız «təftiş» aparılmalıdır. Bu məqsədə yuva kiçildilir, istiləşdirilir, yaxşı yem ehtiyatı yaradılır və yuvanın ortasına ananın yumurta qoyması üçün baş hörülülmüş şanlar əlavə edilir.

Xəstəliklərə qarşı mübarizə tədbirləri də qışa hazırlığın ən ümde vəzifələrindən sayılır. Açığını demək lazımdır ki, bu sahədə həvəskar arıcıların buraxdıqları səhvələr hamiyəziyan vurur və nəticədə xəstəliklər çoxalır və yayılmağa başlayır. Yaxşı olar ki, həvəskar arıcılar tənbəllik etmədən Qəbələmizin çoxsaylı, bacarıqlı və təcrübəli arıcılarının köməyindən, təcrübəsindən səmərəli istifadə etsinlər. Belə olan halda arı ailələri xəstəliklərdən uzaq ola bilər.

Gəlin, əl-ələ verib dağlar qoynu Qəbələdə insanlara şəfa verən, yəni sağlamlığı qoruyan və bərpa edən keyfiyyətli bal yetiştirək. Bu barədə Allahın bəşəriyyətə bəxş etdiyi möhtəşəm və zəngin elmi kitabın-Quranın Bal arısı surəsinin, 69-cu ayəsində çox dəqiq və gözəl yazılmışdır: «...İnsanlara şəfa gətirən müxtəlif rəngli bal çıxar bu arıların qarınlarından...»

**Emin BARATOĞLU,**  
**Qəbələ rayon Arıcılar**  
**Birliyinin sədr müavini.**

**İkinci Dünya Müharibəsinin qurtarmasından 70 il keçir**

Məlumdur ki, 1945-ci ilin may ayının 9-da faşist Almaniya təslim olsa da faşist blokunun üzvü olan miliitarist Yaponiyası hələ mühərribədən çəkilməməşdi. Yaponiya SSRİ, ABŞ Çin və digər şərqi Asiya ölkələri üçün təhdid olaraq qalırdı. 1945-ci ilin iyul-avqust aylarında SSRİ və ABŞ qoşunları Yaponiya ordusuna qarşı hücum əməliyyatına başladı. Qısa müddətdə Yaponianın 1 milyonluq ordusu darmadağın edildi.

1945-ci ilin sentyabrın 3-də Yaponiya hökuməti SSRİ və ABŞ hərbi rəhbərliyi qarşısında qeyd-şərtlərə təslim olmaq haqqında müqaviləyə qol çəkdi. Çinin və Koreyanın bir hissəsinin və digər şərqi Asiya ölkələrinin Yaoniya işgalinə son qoyuldu. Beləliklə 6 il davam edən bəşər tarixinin ən dağıdıcı mühərribəsi başa çatdı.